



Xalq qəzeti

Xalqın qəzeti!

№ 47 (30741) 2 mart 2025-ci il, bazar

Gündəlik ictimai-siyasi qəzet

1919-cü ildən çıxır

Təsisçi: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzetin redaksiya heyəti

Azərbaycan dünya miqyaslı idman mərkəzinə çevrilib

Prezident İlham Əliyev "Barselona" Futbol Klubunun prezidentini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də "Barselona" Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.

Qəbulu görə dövlətimizin başçısına minnətdarlığını bildiren Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı.

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, dünya səviyyəli futbol oyunla-

rının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu.

Görüşdə Azərbaycanda "Barselona" futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.

AZƏRTAC



Azərbaycanın BMT-yə daxil olmasından 33 il keçir

Müstəqilliyimizin beynəlxalq statusu

Dünyanın baş qurumunun ölkəmizə etimadı qarşılıqlı inamın göstəricisidir



Martın 2-də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına qəbul edilməsinin 33 ili tamam olur. Xatırladaq ki, respublikamız BMT ilə əməkdaşlığa başladıqdan sonra bu mötəbər qurumun tribunzasından beynəlxalq ictimaiyyətin diqqətini indi artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ münaqişəsinə cəlb edə bilmiş, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışmışdır. 1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası bu münaqişəyə dair dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələr Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ və digər ərazilərin Ermənistan tərəfindən işğal faktını təsdiq edərək, işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılması tələblərini irəli sürmüşdür.

(ardı 5-ci səhifədə)

Dünya Bankı ölkəmizə 5 ildə 1,5 milyard dollar ayıracaq



Dünya Bankı (DB) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xəttinə növbəti 5 il ərzində Azərbaycana 1 milyard ABŞ dollarından 1,5 milyard dollaradək vəsait ayırmaq niyyətindədir.

Bu barədə DB-nin mediada yayılan məlumatına görə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 2025 – 2026-cı illər üçün ilkin maliyyə planına Azərbaycan hökumətinin müraciəti əsasında 5 yeni layihə daxil edilib. Orta illik maliyyələşdirmənin 250-400 milyon dollar həcmində olması nəzərdə tutulub.

(ardı 7-ci səhifədə)

“Əsrin mübahisəsi” Ukraynada “əsrin müharibəsi”ni dayandıracaq mı?



ABŞ və Ukrayna prezidentləri arasında Vaşinqtonda keçirilən görüş uğursuz başa çatdı. Tərəflər Ukraynanın mineral ehtiyatları ilə bağlı çərçivə sazişi imzalamasına da, jurnalistlərin iştirakı ilə Oval kabinetdə baş verən qızğın mübahisədən sonra qapalı qapılar arxasında görüşü vaxtından əvvəl dayandırdılar. Vladimir Zelenskini “hürmətsizlikdə” ittiham edən Donald Tramp dərhal “Truth Social” sosial şəbəkəsində yazdı ki, onun fikrincə, Ukrayna prezidenti “sülhə hazır deyil”. ABŞ prezidentinə, Konqresə və Amerika xalqına təşəkkürünü bildirən prezident Zelenski isə bildirdi ki, Ukraynanın uzun müddət ədalətli sülhə ehtiyacı var və Kiyev məhz bunun üçün çalışır. Bəs bu mübahisə ABŞ-Ukrayna münasibətlərinə və ümumilikdə, hazırda davam edən müharibəyə necə təsir göstərəcək?

Görüş yaxşı başlamışdı. Lakin prezident Tramp ilə ukraynalı həmkarı Zelenski arasında söhbət gözlənilmədən gərginləşdi və danışqlar kameralar qarşısında qızğın mübahisəyə çevrildi. Bu, ABŞ-in vitse-prezidenti Cey Di Vensin prezident Zelenskini “hürmətsizlikdə” ittiham etməsindən və prezident Trampın Ukrayna liderinin “Üçüncü Dünya müharibəsi ilə

oynağını” deməsindən sonra baş verdi. Görüşün ictimai hissəsi Trampın Zelenskinin kifayət qədər “minnətdar” olmadığını deməsi ilə yekunlaşdı. Atəşkəsin zərurətində tək edən Tramp vurğuladı ki, “Şükür etməlisən, əlinizdə kart yoxdur, qoşunlarımız tükənir”.

(ardı 11-ci səhifədə)

Ermənistanın “manipulyasiya oyunu”

Paşinyan iqtidarı sülhün yaranmasına qarşıdır

Ermənistan hakimiyyətinin, eləcə də ermənipərəst dairələrin “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsi fonunda qaldırdıqları ajiotaj, istər-istəməz, Bakı-İrəvan sülh gündəmini ikinci plana atır. Ancaq ölkəmizin qarşı tərəfə bu günlərdə ünvanladığı barış təklifləri var. Əslində, həmin təkliflərin mövcudluğu şəraitində haqqında söz açdığımız ajiotaj qaribə təsir bağışlayır, şübhələrə yol açır.

Bəli, bir yandan Ermənistan baş naziri Nikol Paşinyan təkliflərə nəzərən sülh prosesinin dayanmadığını pozitiv məqam kimi qiymətləndirir, digər tərəfdən isə ənənəvi erməni vay-şivəni qaldırır. Görəsən, İrəvana bunlardan hansı daha vacibdir? Hələlik sülhün deyil, məhz anti-Azərbaycan fəaliyyətinin lazımlı olduğuna dair təsəvvür var və bu, barış sazişi ətrafındakı hansı fikir ayrılıqlarının olduğu məsələsini ön plana çəkir.

(ardı 3-cü səhifədə)



Qonşu ölkənin ekoterror üz qaralığı da var

Otuz illik işğal dönməsi yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza böyük çətinliklər yaşatdı, onlar ağrı-acı ilə üzlaşdılar, torpaq həsrəti çəkildilər. Bu ağrı-acını bizimlə bərabər təbiətimiz, suyundan içdiyimiz bulaqlarımız, çaylarımız, qoxusunu aldığımız torpağımız, çəmənlerimiz, yaşıl meşələrimiz də yaşadı. Ərazilərimiz erməni işğalından azad olunan sonra təbiət də sevindi, çünki onu yaşadan, qoruyan sahiblərini, əbədi sakinlərini ağışuna aldı.

İşğaldan azad edilmiş ərazilərdə erməni vandallarının törətdikləri vəhşiliklərin foto-video görüntülərinin, doğma yurda qayıdandan canlı şahidi olublar. Mənfur qonşularımız uzun illər işğal altında saxladığı torpaqlarımızda təbiətə qarşı da düşmən münasibəti sərgiləyiblər. Yeraltı və yerüstü sərvətlərimizin məqsədlə şəkildə talan edilməsi nəticəsində bölgədə ekoloji tarazlıq pozulub və Azərbaycanın ekosistemində ciddi ziyan dəyib.

(ardı 4-cü səhifədə)

AZƏRTAC-ın kollektivi Ulu öndərin məzarını ziyarət edib



Martın 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 illik yubileyi münasibətilə agentliyin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tor güllər düzülüb.


Eyni zamanda, tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

Ramazan ayınız mübarək!

Bütün dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!

Mehriban Əliyeva
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram sahifəsində Ramazan ayının başlanması münasibətilə paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: "Bütün dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!"

Hikmət Hacıyev AZƏRTAC-ın kollektivini təbrik edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 105 illik yubiley münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) kollektivini təbrik edib.

Prezidentin köməkçisi sosial şəbəkə hesabında qeyd edib: "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşının tamam olması münasibətilə kollektivin bütün üzvlərini səmimi-qəlbədən təbrik edirəm. Ölkəmizin ilk milli informasiya agentliyi çətin və şərəfli bir yol keçib, xəbər mübadiləsi sahəsində daim yüksək peşəkarlıq nümayiş etdirib və beynəlxalq aləmdə Azərbaycanın güclü səsi olub. Həmişə yeniliklərlə açıq olan, inkişaf və irəliləyiş yolunu seçən AZƏRTAC-ın 105 illik yubileyi münasibətilə əməkdaşlarını bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram".



Azərbaycan–Türkiyə hərbi əməkdaşlıq müzakirəsi



Azərbaycan ilə Türkiyə arasında imzalanmış "İkitərəfli hərbi əməkdaşlıq proqramı"na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib.

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Mədi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyn Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaş-

lıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Aviasiya təmir zavodunu ziyarət edən Türkiyə nümayəndə heyətinə müəssisənin yaranma tarixi, inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilib.

XQ

AMEA mülki müdafiə işini himayə edir



AMEA-nın Əsas binasında Ümumdünya Mülki Müdafiə Gününa həsr olunan "Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatı" mövzusunda mərasim keçirilib. Əvvəlcə mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi sərgi ilə tanış olublar. Sonra nazirliyin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Toplantını giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ümumdünya Mülki Müdafiə Günü'nün məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını vurğulayan alim bildirib ki, ölkəmizdə fəvqəladə halların qarşısının alınması və onlarla mübarizə XXI əsrin ən vacib məsələlərindən birinə çevrilmişdir: "Müasir dünyada yalnız müharibələrlə deyil, həm də təbii fəlakətlərlə mübarizə aparmaq üçün yeni texnologiyaların inkişaf etdirilməsi, bu texnologiyalardan istifadə edəcək kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir".

Sonra çıxış edən FHN-in Mülki müdafiə işinin təşkilatı Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov Ümumdünya Mülki Müdafiə Günü'nün yaranma tarixi haqqında məlumat verib, əlamətdar günün Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən təsis edildiyini diqqətə çatdırıb. Azərbaycanın 1993-cü ildən bu beynəlxalq təşkilata üzv olduğunu söyləyən Niyazi Zamanov 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlərin təşkil edildiyini bildirib.

Baş idarə rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Günü'nün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fəvqəladə

hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkilatı məsələlərinə cəlb etməkdir.

Daha sonra "Azercell Telekom" MMC-nin Biznesin Dayanıqlığı şöbəsinin rəhbəri Anar Mirzəyev "Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi", "Azərbaycan Dəmir Yolları" QSC-nin SƏTƏM rəhbəri Bəhrüz Nəcəfli "Mülki müdafiə tədbirləri çərçivəsində əhalinin təhlükəsizliyinin təmin olunmasında dəmir yolu nəqliyyatı strukturunun rolu", Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda ki Nümayəndəliyinin Səhiyyə fəvqəladə hallar proqramının rəhbəri doktor Kəmrən Məşhədi "Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda məruzələrlə çıxış ediblər.

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin rəisi Nizami Vəliyev "Azərbaycan Milli Elmlər Akademiyasında mülki müdafiənin təşkilatı" və Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elşən Qurbanovun "Yerli icra hakimiyyəti orqanında mülki müdafiə tədbirlərinin təşkilatının əsas prinsipləri" mövzusunda məruzələri dinlənilib.

Sonda 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkilatı sahəsində səmərəli fəaliyyət göstərən şəxslər Fövqəladə Hallar Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunublar.

Sonda akademik İsa Həbibbəyli toplantını mülki müdafiə sahəsinin inkişaf etdirilməsi və FHN-in fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm töhfə kimi dəyərləndirib. Bildirib ki, bu kimi tədbirlər, iki qurum arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi, münasibətlərin daha da dərinləşməsi və birgə ortaq layihələrin həyata keçirilməsi üçün uğurlu bir başlanğıcdır.

Qabil ƏLİYEV
XQ

Milli Hərbi İnstitutun 107 yaşı tamam oldu



Heydər Əliyev adına Hərbi İnstitutun yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Mərasimdə hərbi təhsil müəssisəsinin yaranma tarixi və keçdiyi inkişaf yolundan danışılıb. Hərbi İnstitutun savadlı, bacarıqlı, vətənpərvər zabitlərin yetişdirilməsində əvəzsiz rolu olduğu diqqətə çatdırılıb.

Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Hərbi İnstitutun məzunlarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrini xüsusi vurğulayıb, təhsil müəssisəsində bu gün də yüksək biliyə, savada malik, vətənpərvər ruhda gənclərin yetişdiyini

qeyd ediblər.

Tədbir zamanı Hərbi İnstitutun keçdiyi tarixi yolu əks etdirən videoçarx maraqla qarşılanıb.

Hərbi orkestrin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim olunub.

Sonda hərbi xidmətdə və təhsildə fərqlənən bir qrup heyət mükafatlandırılıb.

XQ

Soydaşımıza “Olimpiya çələngi” verilib



Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı ilə təltif olunub.

“Şöhrət” və “Şərəf” ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim olunub.

Xizək alpinizmi təlimi



Xizək alpinizmi üzrə Azərbaycan milli komandası Tufandağ Qış-Yay Turizm Mərkəzində təlim-məşq toplanması çərçivəsində turizm mərkəzinin heyətində xizək alpinizmi üzrə master-klass və təlimlər keçib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, hazırlığa qatılan iştirakçılar xizək alpinizmi haqqında nəzəri biliklər əldə ediblər. Onlar, həmçinin texniki bacarıqlarını inkişaf etdirib, o cümlədən bu idman növünün çətinlik dərəcələrini öyrəniblər.

Azərbaycanda “İdman həftəsi” başlayır




5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 3-dən 9-dək ölkəmizdə “İdman həftəsi” elan olunub.

Bununla bağlı Gənclər və İdman Nazirliyi paylaşım edib. “İdman həftəsi” çərçivəsində paytaxtda və regionlarda müxtəlif silsilə tədbirlər təşkil olunacaq.

Leyla QURBANOVA
XQ

Fotoreportaj

Sumqayıtda güclü qar yağsa da...



Son bir həftədə Abşeron yarımadasında yağan qarın fəsadlarının aradan qaldırılmasında Sumqayıt şəhərinin əlaqədar idarə və təşkilatları xüsusi fəallıq göstərirlər.

Mövcud hava şəraitinin şəhər təsərrüfatına və nəqliyyat infrastrukturuna mənfi təsirin qarşısını almaq məqsədilə şəhər icra hakimiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib. Bütün gün ərzində xüsusi texnikalar – qartəmizləyən, qum və duz qarışığına

səpən maşınlar şəhərin giriş-çixış yollarında və küçələrində işləyir. Yollar əsasən gecə saatlarında buz bağladığı üçün axşamdan səhərə qədər işlər səngimək bilmir. Bunun da nəticəsində ötən günlərdə Sumqayıtda avtomobillərin və piyadaların hərəkətində heç bir ciddi problem

yarandı. İctimai nəqliyyat da öz qaydasınca işləyir, bütün marşrut xətləri açıqdır. Şəhər sakinlərinin rahatlığını və təhlükəsizliyini tam təmin etmək üçün Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri işləri davam etdirirlər. Şəhər icra hakimiyyətinin təmsilçiləri də tam heyətlə operativ təmizlik tədbirlərinə nəzarət və aidiyyəti qurumların işinin əlaqələndirilməsini həyata keçirirlər.

İcra hakimiyyətinin məsul əməkdaşı Eyvaz Qocayev:

– Cari tədbirlərlə yanaşı, şəhər ərazisində qaz, su və elektrik enerjisi təchizatında fasilələrin yaranmaması üçün aidiyyəti qurumlarla birgə müntəzəm monitorinq aparılıb. Hər hansı bir problem yaranmış təqdirdə dərhal operativ tədbirlər görülüb və əhəlinin normal yaşayış şəraiti təmin edilib.


Əli NƏCƏFXANLI
XQ

Bu gün “Oskar” mükafatları təqdim ediləcək

Kino Sənətləri və Elmləri Akademiyasının səsvərməsi nəticəsində bu gün Los-Anceles şəhərində keçiriləcək təqdimmə mərasimində mükafatı aktrisa Qal Qadot təqdim edəcək.

Qeyd edək ki, elan edilən mükafat sahibləri arasında Hollivud ulduzları çoxdur. Harrison Ford, Samuel L. Cekson, Zoe Saldana, eləcə də “Qar qız” filmində Qadotla birlikdə çəkilən aktrisa Reyçel Zeqlerin də adı namizədlər siyahısındadır.

Q. Qadot belə bir mötəbər və çox tənətəli təqdimat mərasiminə artıq üçüncü dəfədir ki, qatılır. 2018-ci ildə isə aktrisa aktyor Armi Hammerlə birgə digər nominasiya üzrə “Ən yaxşı makiyaj və saç düzümü” işinə görə mükafat təqdim etmişdi. Aktrisa 2020-ci ildə Bri Larson və Siqni Uiver ilə



birlikdə kinoakademiyanın keçirdiyi tənətəli mərasimində “Ən yaxşı orijinal mahnı” mükafatlarını da təqdim edib.

XQ

HAVA

Yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.



Havanın temperaturu gecə 3-8° saxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civa sütunu olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Gecə və səhər bəzi yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə ararib qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə ararib duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° saxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° saxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° saxta, gündüz 0-5° saxta olacaq. Bəzi yollar buz bağlayacaq.

Q.QASIMOV
XQ

Borçalı “Novella”-sı



Marneulidəki Nəriman Nərimanov adına Mədəniyyət Evinə Borçalıda yaşayan və böyük uğurlar qazanan soydaşlarımız haqqında çəkilmiş “Novella” filminin təqdimatı keçirilib.

Filmi qonşu ölkədə fəaliyyət göstərən “Aktual Media” təşkilatı ərsəyə götürüb. Kino lentinin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, uzun illərdir bəzi qüvvələr Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məqsədyönlü şəkildə həqiqəti əks etdirməyən məlumatlar yayır, bəzələrində mənfi rəy yarırdılar. Ona görə də “Aktual Media” komandası fəaliyyətlərində bir çox uğur qazanmış, geniş potensiala malik gənclərimiz haqqında film çəkmək qərarına gəldi.

Filmə ilk olaraq böyük uğurlar qazanmış 6 gənc qəhrəmanın – vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu, beynəlxalq festivallara laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samir İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolumdan bəhs olunur.

Filmin ssenari müəllifi Elnur Vəlizadə Gürcüstanda və Azərbaycanda aparılmış çəkilişlər barədə məlumat verib və ardınca “Novella” nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Marneuli meri Kənan Əmərov, Azərbaycanın Gürcüstanda səfirliyinin müşaviri Kamal Xəlilov və başqaları filmin məziyyətlərindən danışdı, yaradıcı heyətin işini təqdir ediblər. Sonra fəaliyyət sahələrində uğur qazanmış soydaşlarımızı hədiyyələr təqdim olunub.

XQ

BAŞ REDAKTOR

ƏFLATUN
AMAŞOV

TELEFONLAR:
Reklam və elanlar: 493-82-21

Qəbul şöbəsi: 493-24-75 Mühəssiblik: 498-85-29
Məsul katib: 493-61-02 E-mail: xalqqazeti@gmail.com
Texniki şöbə: 493-59-64 info@xalqqazeti.az

+994(51) 280-16-44

“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

ÜNVANIMIZ:
AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273



İNDEKS 0282
TİRAJ 3225
SİFARİŞ 431
QİYMƏTİ 60 qəpik

Növbəti redaktor
Məsaim ABDULLAYEV
Çapa imzalanmışdır 00:00